



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

Azərbaycan Respublikasının Prezidenti yanında
Elmin İnkışafı Fonduun 2014-cü ilin əsas qrant müsabiqəsi
çərçivəsində təqdim olunmuş kompleks elmi-tədqiqat
programlarının (EİF-2014-9(24)-KETPL) qalibi olmuş
layihənin yerinə yetirilməsi üzrə aralıq
(rüblük olaraq 3-cü mərhələ)

ELMI-TEXNİKİ HESABAT

Layihənin adı: Azərbaycanda din-dövlət münasibətlərinin tənzimlənməsində tolerantlıq və multikultural dəyərlərin sosial-fəlsəfi cəhətdən araşdırılması

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Hüseynov Sakit Yəhya oğlu

Qrantın məbləği: 120 000 manat

Layihənin nömrəsi: EİF-2014-9(24)-KETPL-14/14/5-M-14

Müqavilənin imzalanma tarixi: 31 avqust 2015-ci il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 18 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 01 oktyabr 2015-ci il – 01 aprel 2017-ci il

Layihənin mərhələ üzrə (rib) məbləği:

Hesabatda aşağıdakı məsələlər işıqlandırılmalıdır:

| | | |
|---|--|---|
| 1 | Layihənin həyata keçirilməsi üzrə ikinci rübdə (01.04.2016-16.09.2016) yerinə yetirilmiş elmi işlər | Beynəlxalq təcrübəyə əsaslanaraq din-dövlət münasibətlərinin tənzimlənməsində tolerantlıq və multikultural dəyərlərin yeri və əhəmiyyətinin araşdırılması |
| 2 | Layihənin həyata keçirilməsi üzrə - planda nəzərdə tutulmuş işlərin yerinə yetirilmə dərəcəsi (cari rüb üçün, faizlə qiymətləndirməli) | 98 faiz yerinə yetirilmişdir |
| 3 | Hesabat dövründə alınmış elmi nəticələr, onların yenilik dərəcəsi | "Azərbaycanda din-dövlət münasibətlərinin tənzimlənməsində tolerantlıq və multikultural dəyərlərin sosial-fəlsəfi cəhətdən araşdırılması" layihəsi çərçivəsində elmi-texniki hesabatın III mərhələsi üçün alınan nəticələr və yenilikləri aşağıdakı kimi ümumiləşdirmək mümkündür: 1. 2016-ci ilin Multikulturalizm ili elan olunması mövcud layihənin nə qədər aktual olduğunu bir daha sübut edir. Belə ki, bu istiqamətdə aparılan tədqiqatların ümumi nəticəsi |

kimi multikulturalizm anlayışının elmi, fəlsəfi, dini və siyasi istiqamətlərinin araşdırılması və bununla bərabər multikulturalizmin din-dövlət münasibətlərinin tənzimlənməsindəki rolunun tədqiqi layihənin elmi nəticəsini ortaya qoymaqdadır.

2. Bu mərhələdəki aparılan araşdırmalarda əsasən mutikulturalizm və tolerantlıqla bağlı ulu öndər H.Əliyevin dəyərli fikirləri tədqiq edilmişdir.

3. Dövlət-din münasibətlərinin tənzimlənməsində dini etiqad azadlığının hüquqi məsələləri mühüm yer tutur. Bu baxımdan bu mərhələdəki dini etiqad azadlığı hüquqi və sosial məsələləri tədqiq edilmiş və qanunvericilikdə baş verən dəyişikliklər və əlavələr şərh edilmişdir.

4. Bu layihə çərçivəsində sekulyar və postsekulyar situasiya dəyərləndirilərək cəmiyyətlərdə sekulyarizasiya və ya de-sekulyarizasiya anlayışlarının dini-fəlsəfi dəyərləndirilməsi də layihənin elmi əhəmiyyətini və nəticəsini müəyyənləşdirir.

5. Layihə çərçivəsində dirlər, mədəniyyətlər və məzhəblərarası dialoq və əməkdaşlığın sosial, fəlsəfi və dini təzahürləri analiz edilmişdir ki, bu da elmi nəticənin ən əsas göstəricilərindən biridi.

6. Bundan başqa burada özünütəcridin əsas təzahürlərindən hesab edilən dini fundamentalizm, radikalizm və ekstremizm kimi mənfi tendensiyalarla mübarizədə multikulturalizm və tolerantlığın dini-fəlsəfi əsaslandırılması layihənin elmi və praktiki əhəmiyyətini daha da artırmaqdadır.

1. Sakit Hüseynov: Komparavistik, tarixi, analitik üsullar.

2. Aydin Əli-zadə: Komparavistik, analitik, tarixi üsullar.

3. Elsevər Səmədov: komparavistik, tarixi, analitik, hermenevtik və multidisiplinar üsullar.

4. Şölvət Zeynalov: komparavistik, tarixi, analitik üsullar.

5. Gündüz Süleymanov: komparavistik, tarixi, analitik üsullar.

Layihə üzrə çap edilmiş məqalələr:

Sakit Hüseynov

1. "Multikulturalizm və tolerantlıq siyasəti sahəsində Heydər Əliyev uzaqqorənliyi" adlı məqalə - Ümummillii H.Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş "Heydər Əliyev irsi və multikultural dəyərlər" mövzusunda keçirilən konfansın materialları. Bakı, Azərnəş, 2016, 616 səh. səh. 565-571

Tədqiqatlar göstərirki, hazırkı şəraitdə Azərbaycan multikultural və tolerantlıq dəyərlərinin inkişaf etdiyi və başqa ölkələr üçün nümunəyə çevrilən bir məkan kimi tanınmışdır. Hazırda dünya ictimaiyəti o cümlədən nüfuzlu

4 Layihənin yerinə yetirilməsi zamanı istifadə olunan üsul və yanaşmalar

5 Layihə üzrə elmi nəşrlər (məqalələr, monoqrafiyalar, icmalar, konfrans materialları, tezislər) (dərc olunmuş, çapa qəbul olunmuş və çapa göndərilmişləri ayrılıqda qeyd etməklə)(surətlərini əlavə etməli!)

beynəlxalq təşkilatlar ölkəmizdə mövcud olan multikultural və tolerantlıq dəyərlərinin başqa ölkələrə həm nəzəri həm də praktiki cəhətdən nümunə olduğunu bəyan edirlər. Bu məqalədə tədqiqatın əsas istiqamətini Heydər Əliyevin multikulturaliz və tolerantlıq siyasətinin prezident İlham Əliyev tərəfindən davam etdirilməsi təşkil edir.

2. "Multikulturalizmin və tolerantlığın Azərbaycan modeli: sosial-fəlsəfi yanaşma" adlı məqalə - Dövlət və din. İctimai fikir toplusu. № 04 (45), iyul-avqust, 2016, səh. 16-22

Məqalədə irəli sürülən əsas elmi müddəaları sosial-fəlsəfi cəhətdən aşağıdakı kimi ümumiləşdirmək olar: 1. Araşdırma göstərilir ki, multikulturalizm və tolerantlığın Azərbaycan modeli artıq Azərbaycana gələn dünya dini liderləri və elm adamları tərəfindən qəbul edilməkdədir. 2. Bu modelin bəzi dünya ölkələrində yayılması müəyyən elmi maraq doğurur.

3. "Azərbaycanda dini etiqad azadlığı: qanunvericiliyin sosial-fəlsəfi mahiyyəti" adlı məqalə - Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin Elmi Məcmuəsi. № 25, İyun (Haziran), 2016, səh. 75-86

Bu məqalədə Azərbaycanda dini etiqad azadlığı ilə bağlı olan qanunvericiliyin əsas prinsipləri, sosial-fəlsəfi mahiyyəti və cəmiyyətimizin inkişafı ilə bağlı qanuna əlavə və dəyişikliklər araşdırılmışdır. Bu qanuna edilən dəyişikliklərin dövlət-din münasibətlərinin tənzimlənməsində mühüm rol oynadığı tədqiq edilmişdir. Tədqiqat nəticəsində belə bir nəticəyə gəlinmişdir ki, cəmiyyətdə dini etiqad azadlığının təkcə hüquqi yox, həm də onun sosial-fəlsəfi mahiyyəti əsas şərtlərdən biri kimi çıxış edir. Bu baxımdan ölkəmizdə dini etiqad azadlığının sosial-fəlsəfi mahiyyətinin şərh edilməsi çüəyyən elmimaraq doğurur.

Aydın Əli-zadə

1. "Qədim yunan mifologiyası və dünyagörüşü" adlı məqalə - Dövlət və Din. İctimai fikir toplusu. № 03, (44), may-iyun, 2016, səh. 40-47

Bu məqalədə antik dövrün dini dünyagörüşü və sekulyarlığın inkişaf qanunauyğunluğu tədqiq edilmişdir. Burada antik dövr filosoflarının fəlsəfi dünyagörüşlərində din-dövlət münasibətləri müqayisəli şəkildə araşdırılmışdır. Beləliklə də burada əsaslandırılmışdır ki, müasir dövrün dindövlət münasibətləri dini fəlsəfi əsaslarını məhz antik dövr fəlsəfəsindən almaqdadır.

Elsevər Səmədov

1. "Din-dövlət münasibətlərində multikultural dəyərlərin yeri və rolü" adlı məqalə - Ümummilli H. Əliyevin anadan

olmasının 93-cü ildönümünə həsr olunmuş "Heydər Əliyev irsi və multikultural dəyərlər" mövzusunda keçirilən konfansın materialları. Bakı, Azərnəşr, 2016, 616 səh. Səh. 584-589

Bu məqalədə əsasən din-dövlət münasibətləri tədqiq edilmişdir. Belə ki, din-dövlət münasibətlərinin tənzimlənməsində tolerantlıq və multikultural dəyərlərin yeri və rolunun tədqiqi məqalənin əsas mahiyyətini təşkil edir. Məqalədə tarixdən bu günümüzədək din-dövlət münasibətlərində prioritet istiqamət kimi multikultural dəyərlərin oynadığı rolun fəlsəfi təhlili mühüm elmi əhəmiyyət kəsb edir. Burada multikulturalizmin birgəyəşayış fəlsəfəsi kimi əsaslandırılması və bu fəlsəfənin ümum-vəhdət ideologiyasına xidmət etməsinin müəyyənləşdirilməsi məqalənin elmi nəticəsi kimi qeyd edilə bilər.

2. "Postsekulyar cəmiyyət və din" adlı məqalə - Dövlət və Din. İctimai fikir toplusu. № 04, (45), iyul-avqust, 2016, səh. 23-29

Bu məqalədə postsekulyar situasiyada din-dövlət münasibətləri araşdırılmışdır. Burada əsasən cəmiyyətlərdə müşahidə edilən sekuliyarizasiya və de-sekuliyarizasiya anlayışları müqayisəli şəkildə analiz edilmişdir. Məqalənin elmi nəticəsi olaraq müəyyənləşdirilmişdir ki, postsekulyar cəmiyyətlərdə hər iki situasiya müşahidə edilməkdədir. Sekuliyarizasiyanın hakim olduğu cəmiyyətlərdə dini fundamentalizm az müşhidə edilsə də, siyasi cəhətdən daha çox fundamentalizm nəzərə çarpmaqdadır. De-sekuliyarizasiyanın hakim olduğu cəmiyyətlərdə isə siyasi fundamentalizmlə bərabər dini fundamentalizmin mövcudluğu da özünü göstərir. Bu məqalədə xüsusən Qərb və qonşu ölkələrin din-dövlət münasibətləri tolerantlıq və multikultural müstəvidə tədqiq və analz edilmişdir.

Şölvət Zeynalov

1. "Mültikulturalizm: dinlərarası münasibətlərin perspektivləri" adlı məqalə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin Elmi Məcmuəsi. № 25, İyun (Haziran), 2016, səh. 353-362

Məqalədə müəllif müasir dövr və tarix üçün ən həssas və mübahisəli sayılan bir problemə – dinlərarası münasibətlərə toxunmuşdur. O, məqalədə dinlərarası dialoqların vacibliyini qeyd etməklə yanaşı onun sivilizasiyalararası bir problem kimi dərk edilməsini də vacib şərt kimi göstərməyə cəhd etmişdir. Həmçinin məqalədə humanizm, tolerantlıq və ən başlıcası multikulturalizm platformasının müasir ziddiyətlərdə olan Şərqi-Qərb problematikası və dünya üçün

son dərəcədə vacibliyi diqqətə çatdırılır. Müəllif dinlərarası dialoqlar üçün multikulturalizm platformasını burada tarixi zəruri şərt kimi ön plana çəkir. Məqalənin elmi nəticəsi olaraq müəllif belə bir fikrə gəlir ki, dinlərarası münasibətlərin perspektivləri multikulturalizm və dialog kontekstindən kənarda dərk edilə bilməz.

2. "Dinlərarası dialog: multikulturalizmin məntiqi nəticəsi kimi" adlı məqalə - Dövlət və Din. İctimai fikir toplusu. № 04 (45), iyul-avqust, 2016, səh. 8-15

Məqalədə dünyada baş verən qlobal proseslərin ən aktual aspektlərindən biri - dinlərarası münasibətlər məsələri araşdırılır. Qeyd edilir ki, dünyada terrorizm, irqçılık, dinlərarası münaqişələr və s. kimi qlobal problemlərə alternativ olaraq yalnız humanizm, tolerantlıq, multikulturalizm kimi ümumbaşəri dəyərlər cavab verə bilər.

Gündüz Süleymanov

1."Azərbaycanda din-dövlət münasibətləri və tolerantlıq" adlı məqalə - Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin Elmi Məcmuəsi. № 25, İyun (Haziran), 2016, səh. 121-130

Məqalədə Azərbaycanda dövlət-din münasibətlərinin perspektivləri şərh edilmiş, dini etiqad azadlığının sosial-fəlsəfi aspektləri təhlil olunmuş, respublikamızda milli təhlükəsizliyin təmin olunmasında dini təhlükəsizliyin əhəmiyyəti izah edilmişdir. Qeyd edilmişdir ki, dini təhsil sahəsində nəzarətin artırılması, bu sahədə maarifləndirmə işlərinin daha da geniş şəkildə aparılması və s. tədbirlərin görülməsi dövlət və din münasibətlərinin daha konkret prinsiplərə qurulmasına səbəb olar və nəticədə ölkədə tolerantlıq mühitini daha yüksək səviyyəyə çatdırır. Məqalədə din-dövlət münasibətlərinin tarixi, mədəni və fəlsəfi inkişaf istiqamətləri geniş şərh edilmişdir. Xüsusən də məqalədə din-dövlət münasibətlərində otra əsr Qərb Avropasının inkişaf tendensiyası qeyd edilmiş və müasirliyə təsirləri müqayisəli şəkildə göstərilmişdir.

Vüsal Zülfüqarov

1. "Orta əsr Ərəb Xilafətində elmə müasibətin sosial-fəlsəfi təhlili" adlı məqalə - Dövlət və din. İctimai fikir toplusu. № 04 (45), iyul-avqust, 2016, səh. 88-93

Məqalədə bildirilir ki, orta əsr ərəb xilafətində dinin elmə münasibətində tolerant baxışlar olmuşdur. Bundan əlavə məqalədə orta əsr İslam mühitinin tolerant dəyərələr üzərində inşa edildiyi elmi, fəlsəfi, mədəni və sosial müstəvidə açıq-aşkar göstərilir. Eyni zamanda məqalədə

Qərb və Şərqi münasibətlərində elmin ən əsas mübadilə və əməkdaşlıq vasitəsi kimi göstərilməsi həm də iki dünya arasında mövcud olan tolerant mühitdən irəli gəldiyi sübut edilir. Belə ki, bu məqalədə Şərqi Qərbə, Qərbin isə Şərqə elmi, mədəni təsiri münasibətlərin yumşalmasına tolerant mühitin yaranmasına səbəb olduğu qeyd edilir.

Layihə üzrə çapa göndərilmiş məqalələr:
Aydın Əli-zadə.

1. "Гуманитарная деятельность религиозных организаций и проблема межрелигиозного диалога" adlı məqalə - "Humanitar fəaliyyət və İslamda Beynəlxalq humanitar hüququn normaları" mövzusunda beynəlxalq konfrans. Düşənbə, 11-12 may 2012. İyun ayında dərc edilməsi gözlənilir.

Nəticələr

1. Hümanitar fəaliyyətin dinlərarası dialoq prosesi ilə bir başa əlaqəsi vardır və onun tərkib hissəsidir.

2. Dinlərarası dialoq yolunda humanitar fəaliyyət tolerantlıq və multikulturalizm siyasetinin keçirilməsinə yardımçı ola bilər.

3. Müsəlman təşkilatlarının qeyri-müsəlmanların arasında humanitar fəaliyyətin aktivləşdirməsi həmdə dünyada İslam dininin imicinin qaldırılmasına xidmətçi ola bilər.

Yenilik

1. Humanitar fəaliyyətin dinlərarası dialoqun önəmli hissəsi olması;

2. Humanitar fəaliyyətin Azərbaycanda örnəyi multikulturalizm siyasetinin yeridilməsi üçün yardımçı olması.

3. Azərbaycan elmində ilk dəfə multikulturalizm siyaseti kontekstində dini humanitar fəaliyyətin əhəmiyyətini nəzərdən keçirtmə.

2. "Dini dözümlülük: inanc və inancsızlıq kateqoriyalarının yeni anlamı" adlı məqalə - AMEA Fəlsəfə İnstitutunun "Elmi əsərlər" jurnalı. İyun ayında dərc olunması gözlənilir.

Nəticələr

1. İslam hüququnda bəzi prinsipial problemlərə yeni anlamların zamanımıza uyğun verilməsi zəruridir.

2. Müasir dövrdə inancli-inancsız (kafir-mömin) anlayışlarının ənənəvi anlamı növbədə müsəlmanların öz aralarında böyük problemlərə gətirib çıxardır və tolerantlıq mühitinə xələl gətirir.

3. İnancli-inancsız (kafir-mömin) probleminin yeni

anlamında bəşəriyyətin tərəqqi səviyyəsi əsas götürülməlidir.

4. İslama modern baxışların genişlənməsi son nəticədə müsəlman cəmiyyətlərinin inkişafına gətirib çıxardacaq və bu səbəbdən bu kimi meyllər təqdir olunmalıdır.

5. İnancsızlıqda ittihad edilmə müasir şəraitə uyğun deyil və ləğv olunmalıdır. Bunu xristian kilsələri artıq ediblər.

Yenilik:

1. Məqalədə “inanchı-inancsız” (kafir-mömin) anlayışlarının yeni anlamının tətbiqi imkanları araşdırılmışdır.

2. Yeni anlamın tolerantlıq və dinlərarası dialoqun imkanlarının müsəlman cəmiyyətlərində dərinləşməsinə xidmət edəcəyi barəsində bəhs olunmuşdur.

3. Din sahəsində islahatların aparılması “inanchı-inancsız” probleminin həll edilməsinin əhəmiyyəti göstərilmişdir.

3. “О проблемах исламской реформации и путях ее идеологического обоснования” adlı məqalə - Qazaxstan Respublikasının Kökşə Akademiyasının dərgisində dərci gözlənilir.

Nəticə

1. İslam dünyagörüsündə postmodern zamanına uyğun olaraq islahatların aparılması ehtiyacı vardır.

2. İslamda islahatçılığın getməməsi dinin radikallaşması ilə nəticələnir.

3. İslam islahatçılığı müasir zamana uyğun olmalı, ancaq öz köklərini mütəzililərin təlimi ilə bağlanmalıdır.

4. İslahatçılıq ilk növbədə “hədd” adlanan cəzalara aid edilməlidir.

5. Mütəzililərin “Quranın məxluq olması” ideyası müasir İslam islahatçılığının əsasını təşkil edə bilər.

Yenilik

1. Məqalədə İslam islahatçılığının mütəzili təlimindən qaynaqlanması təklif olunmuşdur.

2. Keçmişdə formalasən müsəlman hüququnun müasir zamana uyğun olmayan bəzi örnəkləri verilmişdir.

3. İslahatçılığın din-dövlət münasibətlərinə, tolerantlığın və multikultural mühitin saxlanmasında rolu vurğulanmışdır.

Elsevər Səmədov.

1."Müasir dövrdə radikalizmlə mübarizədə multikultural dəyərlərin rolü: dini plürallığın fəlsəfi təhlili" adlı məqalə - DQİDK-nin xüsusi toplusuna təqdim edilmişdir.

Bu məqalədə dini plüralizm anlayışının fəlsəfi təhlili öz əksini tapmışdır. Belə ki, cəmiyyətlərin milli, etnik tərkibi ilə bərabər dini tərkibi nəzərə alınaraq plüralizm çərçivəsində analiz edilməsi məqalənin əsas mahiyyətini özündə ehtiva edir. Dini plürallığın cəmiyyət tərəfindən dərk edilməsi radikalizmlə mübarizədə əsas prioritet istiqamət kimi məqalədə göstərilmişdir. Bu məqalənin əsas elmi nəticəsi də məhz birgəyəşayış fəlsəfəsinin əsaslandırılmasına xidmət etməkdədir.

2."Проявления постмодерна в религии" adlı məqalə - "Вопросы философии" - академическое научное издание, центральный философский журнал России, Москва.

Bu məqalə müasir dövrdə dinin yeni təzahürlərinin və onların ortaya çıxardığı yeni reaksiyaların fəlsəfi təhlilinə həsr edilmişdir. Bildiyimiz kimi postmodern fəlsəfə və dünyagörüşündə ənənəvi dinlər müəyyən qədər fərqli dərk edilməkdədir. Bu isə ənənə tərəfdarları ilə ziddiyətin ortaya çıxmına səbəb olmaqdadır. Məhz məqalədə bu ziddiyətlər müqayisəli şəkildə təhlil edilmişdir. Bununla bərabər burada Xristianlıqla bərabər İslamında postmodern təzahürləri işıqlandırılmış və fəlsəfi təhlildən keçirilmişdir. Məqalənin elmi nəticəsinə gəldikdə isə İslamın müəyyən ehkamları vardır ki, onlara tarixilik prizmasından yanaşılmalı və bu ehkamlar müəyyən "reformlardan keçməlidir" fikri elmi nəticə kimi müəyyənləşə bilər. .

Aynur Günəşli.

"Azərbaycan nağıllarında multikultural dəyərlər". Dövlət və din. İctimai fikir toplusu.

Bu məqalədə Azərbaycan ədəbi-bədii qaynaqlarından sayılan nağıllarımızda multikultural dəyərlərin mövcudluğu araşdırılır. Burada göstərilmişdir ki, Azərbaycan folklorunun tərkib hissəsi olan nağıl janrı Azərbaycanın multikultural və tolerantlıq ənənəsinin təcəssüm edildiyi ən zəngin mənbələrdən biridir.

- | | |
|---|--|
| 6 | İxtira və patentlər, səmərələşdirici təkliflər |
| 7 | Layihə üzrə ezamiyyətlər |
| 8 | Layihə üzrə elmi ekspedisiyalarda iştirak |
| 9 | Layihə üzrə digər tədbirlərdə iştirak |

1. 11-12 may 2016-cı il tarixində Tacikistan Respublikasının Düşənbə şəhərində keçirilmiş "Humanitar

fəaliyyət və İslamda Beynəlxalq humanitar hüququn normaları" mövzusunda beynalxalq konfransda layihə icraçısı Aydin Əli-zadə iştirak etmişdir.

2. 29 avqust 2016-cı ildə Bakıda DQİDK-nin təşkilatçılığı ilə "Dini radikalizm və xurafat – bir medalın iki üzü" mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masada layihə rəhbəri S.Hüseynov, layihə icraçıları E.Səmədov, G.Süleymanov, Ş.Zeynalov iştirak etmişdir. S.Hüseynov və E.Səmədov mövzu ilə bağlı çıxış etmişdilər. Məruzələr maraqla dinlənilmiş və müzakirələrə səbəb olmuşdur.

1. 11-12 may 2016-cı il tarixində Tacikistan Respublikasının Düşənbə şəhərində keçirilmiş "Humanitar fəaliyyət və İslamda Beynəlxalq humanitar hüququn normaları" mövzusunda beynalxalq konfransda layihə icraçısı Aydin Əli-zadə iştirak etmiş və "Гуманитарная деятельность религиозных организаций и проблема межрелигиозного диалога" mövzusunda məruzə ilə çıxış etmişdir.

10 Layihə mövzusu üzrə elmi məruzələr (seminarlar, konfranslar, dəyirmi masalar və s. çıxışlar)

11 Layihə üzrə əldə olunmuş cihaz, avadanlıq və qurğular, mal və materiallar

12 Yerli həmkarlarla əlaqələr

13 Xarici həmkarlarla əlaqələr

14 Layihə mövzusu üzrə kadr hazırlığı

15 Sərgilərdə iştirak

16 Təcrübəartırmada iştirak və təcrübə mübadiləsi

17 Layihə mövzusu ilə bağlı elmi-kütləvi nəşrlər, kütləvi informasiya vasitələrində çıxışlar, yeni yaradılmış internet səhifələri və s.

Layihə rəhbərinin imzası

Tarix

07.07.2016

QEYD: bütün hallarda uyğun olan bəndlər doldurulmalıdır.